

Dekabrın 12-də ulu öndər, ümummilli lider Heydər Əliyevin vafatının 12-ci ildönümü tamam olur. Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarında çoxsaylı insanlar ümummilli liderin abidəsini ziyarət edir, xatirəsini aziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır, yaşanır və əbədi yaşayacaq! Çünki millətin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda quruculuq işləri bu gün sürətlə davam etdirilir.

Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın tanınmış siyasətçiləri bu böyük insanın fəaliyyətini özləri üçün örnək qəbul etmişlər. İllər ötdükə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərinləndiririk. Dünyanın tanınmış siyasətçiləri bu böyük insanın fəaliyyətini özləri üçün örnək qəbul etmişlər. İllər ötdükə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərinləndiririk. Dünyanın tanınmış siyasətçiləri bu böyük insanın fəaliyyətini özləri üçün örnək qəbul etmişlər. İllər ötdükə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərinləndiririk.

Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılmışdır



Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə, dövlət idarəçiliyi akademiyasıdır. Hazırda hamının Azərbaycanda intibah dövrü kimi qiymətləndirdiyi 1970-

1980-ci illərin əvvəllərində Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi və mədəni inkişafının əsasını qoydu.

Heydər Əliyevin müdrik siyasəti nəticəsində, dünya birliyi, tərəqqiparver ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.



Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, milli təlim - "azərbaycançılıq" ideologiyasını yaratdı.

"Bütün gücümü və iradəmi yalnız müdrik və qədrbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənim düzüm, iradə və bütün uğurlarıma təmin edib" - deyən ümummilli liderimizin

ən başlıca keyfiyyəti xalqımıza ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməsi idi. Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev də öz əməlləri və siyasi fəaliyyəti ilə məhz belə şəxsiyyətlərdən olduğunu sübut etmişdir O, bu ölkənin - Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrle, cəsarətlə söyləmişdir: "Mən fəxr edərəm ki, azərbaycanlıyam". Bu



Rayonumuzda "Yaşıllaşdırma ayı" uğurla davam edir

Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsinə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə böyük uğurlar qazanılıb.

İDEA İctimai Birliyi təsis edildiyi gündən etibarən həyata keçirdiyi genişmiqyaslı "Yaşıllaşdırma ayı" çərçivəsində milyonlarla ağac ekilib. Bu proses hazırda da uğurla davam etdirilir. İDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, insanların diqqətini yaşıllaşdırmanın salınmasına yönəltmək, eləcə də, ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

"Yaşıllaşdırma ayı"na ilk qoşulanlarında sırasında olan Qazax rayon İcra Hakimiyyəti tərəfindən hazırda ağacəkmə kampaniyası uğurla davam etdirilir. Növbəti belə aksiya Bakı-Tbilisi magistral avtomobil yolunun ətrafında keçiriləcəkdir. Aksiyada rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, idarə, müəssisə, təşkilatların əmək kollektivləri və sakinləri iştirak etmişlər. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür. Yüzlərlə insanın iştirak etdiyi ağacəkmə kampaniyasında 2 mindən çox yeni ağac ekilmişdir. Beləliklə, "Yaşıllaşdırma ayı"nın əvvəlindən başlayaraq indiyədək rayon ərazisində 10 mindən çox ağac ekilmişdir.

Rayonda artıq ənənə halı almış bu cür tədbirlər ölkəmizdə geniş vüsət almış yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına xüsusi önəm verirdi.

Hazırda bu məsələ Ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzində saxlanılır. Bu işdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu İDEA İctimai Birliyi xüsusi ilə fəal rol oynayır.

Getdikcə geniş vüsət alan ağacəkmə kampaniyası nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllaşdırma zənginləşir və insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.

Rayonda bu cür ağacəkmə kampaniyalarının davamlı olması nəzərdə tutulmuşdur.



2015-ci il üçün Qazax rayon İcra Hakimiyyəti Başçısının aparatında vətəndaşların qəbulu cədvəli

S/Nö-si	Qəbul edən şəxs	Tutduğu vəzifə	Qəbul günləri	Qəbul vaxtı
1.	Əsgərov Ayaz Nəriman oğlu	rayon İcra Hakimiyyətinin Başçısı	Hər heftənin V günü	10 ⁰⁰ -dan
2.	Nağdəliyev Fərman Məmməd oğlu	Rayon İcra Hakimiyyəti başçısının birinci müavini	Hər heftənin I günü	10 ⁰⁰ -dan
3.	Musayev Tahir Xaliddin oğlu	rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	Hər heftənin II günü	10 ⁰⁰ -dan
4.	Həsənova Gulayə Ziyad qızı	Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	Hər heftənin III günü	10 ⁰⁰ -dan
5.	Abışov Gündüz Fəxrəddin oğlu Əliyev Məmməd Oruc oğlu Həsənov Mehdi Ali oğlu	Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Memarlıq və tikinti şöbəsinin müdiri	Hər heftənin IV günü	10 ⁰⁰ -dan

Qeyd:

1. Milli qəhrəmanlar və onların ailələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri digər imtiyazlı vətəndaşlar müraciət etdikdə dərhal qəbul edilir.

2. Rayon İcra Hakimiyyəti başçısının qəbul günləri bayram günlərinə düşdükdə qəbul növbəti iş gününə keçirilir.

3. Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları : 022) 295-31-55; (022) 295-23-35; qaynar xətt (022)295-56-70

3 dekabr Beynəlxalq Əlillər Günüdür BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ QEYD OLUNMUŞDUR

Respublikanın hər yerində olduğu kimi rayonumuzda da 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir. Qazax rayon İcra Hakimiyyəti və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə idarə və təşkilat rəhbərləri, Böyük Vatan, Qarabağ Müharibəsi, Əmək əlilləri, rayonda fəaliyyət göstərən cəmiyyət sədrləri və üzvləri, müxtəlif səbəblərdən əlil olmuş vətəndaşlar, KİV nümayəndələri iştirak etmişdir.



Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yasın Mürsəlov tədbiri giriş sözü ilə açaraq əlilləri 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin "Biz əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq" fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərdə də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb. Bu gün dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən

olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı idən-ile daha da yaxşılaşır. Respublikanın hər yerində olduğu kimi rayonumuzda da əlillərə daim diqqət və qayğı göstərilir.

Qazax rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdəliyev tədbirə çıxış edərək əlilləri, fiziki cəhətdən sağlamlığındakı problemlərlə insanların 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə təbrik etmiş, rayon rəhbərliyi tərəfindən göstərilən qayğıdan danışıbmışdır. Bildirmişdir ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan gör-

kəmli dövlət xadiminin Azərbaycan rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası idən-ile gücləndirilib. Ulu öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşmış, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb. Son illərdə ölkədə əlilliyi olan şəxslərə bağlı bərpamüalicə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü işlər aparılır.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon təşkilatının sədri Xasay Balayev, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğruna Cəmiyyətinin Qazax bölgə şöbəsinin sədri Ayət Hüseynov çıxış edərək əlillərə göstərilən diqqət və qayğıdan danışıbmışdır. Qeyd etmişlər ki, hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün bu kimi respublika səviyyəli tədbirlərə başlanılmışdır.

Sonra tədbir şəhər 2 saylı musiqi məktəbinin xalq çalğı alətləri ansamblının üzvləri Pərvin Hüseynov (tarda), Nəriman Qurbanova (kamançada) və Aynur Quliyevanın (xanəndə) ifasında səsləndirən şən-şux musiqi sədaları altında davam etdirilmişdir. Həmçinin tədbirdə bayram süfrəsi açılmışdır.

Nüşabə HÜSEYNOVA

Dünya çempionu ilə görüş keçirilmişdir

Rayonumuzda MMA (qarışq idman) döyüş növü üzrə həvəskarlar arasında Türkiyənin Antalya şəhərində keçirilən yarışlarda dünya çempionunun qalibi olmuş Orxan Yuliyevlə görüş keçirilmişdir. Gəncər Mərkəzində keçirilən görüşdə rayonumuzda fəaliyyət göstərən idmançılar, məşqçi-müəllimlər, KİV nümayəndələri, təşkilat rəhbərləri iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül-çiçək dəstələri qoymuş və əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Rayon Gənclər İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq qalib adını qazanmış idmançıyı təbrik etmiş, rayonumuzda idman sahəsinə olan diqqət və qayğıdan söz açmışdır. Çempionun məşqçisi Şahsuvar Mehəddinov öz çıxışında dünya çempionu adını almış idmançıyı təbrik etmiş, "Avey" idman klubunu fəaliyyətdən, əldə edilən uğurlardan danışıbmışdır. Orxanın doğulub boya başa çatdığı Yuxarı Sahlah kənd bələdiyyəsinin sədri Şahismayıl Məmmədov, tam orta məktəbin direktoru Məhəmməd Qocayev, qol gələsi idman növü üzrə çempion Azer Əliyev, yunan-roma güləsi üzrə məşqçi Taryel Nəsiyov və başqaları çıxış edərək idmançıyı qandığı uğura görə təbrik etmiş, ona Azərbaycanın üçrəngli bayrağını daha yüksək arenalarda dalğalandırmağı arzu etmişlər.

Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulayə Həsənova tədbirə çıxış edərək Orxan qazandıqı qələbədən danışıbmış, ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasətindən söz açmış, rayon rəhbərliyi tərəfindən idmana, idmançılara gös-



terilən diqqət və qayğıdan danışıbmışdır.

Dünya çempionu Orxan Yuliyev çıxış edərək qazandıqı qələbəyə görə Ölkə Prezidenti İlham Əliyev cənablarına, təmsil etdiyi "Avey" idman klubunun Prezidenti Arzumən Abdulkarimova və ona dəstək olan bütün insanlara öz dərin minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda dünya çempionuna və onun məşqçisinə Qazax rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr verilmişdir.



Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov rayonumuzda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə Hallar Naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində öz həllini tapanmış, bir sıra məsələlərə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kənd məsələləri ilə bağlı 133 digər məsələlərə bağlı müraciət etmiş 63 vətəndaş nazir müavini və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Rayonumuzda "Qazax Könüllüləri" İctimai Birliyi yaradılmışdır

Rayonumuzda "Qazax Könüllüləri" İctimai Birliyi yaradılmışdır. Bu məqsədlə birliyin təsis yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad etmişlər.



Qazax Dövlət Sosial-iqtisadi Kollecinə dəyirmi masada keçirilən tədbirdə gənclər, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin, eləcə də KİV nümayəndələri iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra öz işinə başlamışdır. İctimai Birliyin təsisçilərindən olan Xəyyam Salehov yığıncağın gündəliyi barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd etmişdir ki, "Qazax Könüllüləri" İctimai Birliyinin yaradılmasında məqsəd Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq olmaq, möhtərəm Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləmək, Prezidentin gənclərə olan tövsiyələrini öz əməli işlərimizlə reallaşdırmaq və dövlətimizə, xalqımıza tamənən xidmət etməkdən ibarətdir. Birliyin əsas məqsədi əlillərə, əhalinin az təminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə yardım edilməsi, uşaqlar və gənclərə işlərin aparılması, mədəni tarixi sərəfələrin qorunması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması, insan hüquq və azadlıqlarının təbliği və s. den ibarətdir.

Sonra birliyin təsisçilərindən olan Cavad Süleymanov çıxış edərək iştirakçıları birliyin "Nizamnaməsi"ni ilə tanış etmiş, "Nizamnamə"de qeyd olunan müddəalər barədə ətrafı məlumat vermişdir. Tədbir iştirakçıları çıxış edərək "Nizamnamə"yə bir sıra yeni müddəaların əlavə olunmasını təklif etmişlər.

Daha sonra təklif və müzakirələr nəzərə alınmaqla İctimai Birliyin "Nizamnaməsi"ni səsə qoyularaq qəbul edilmişdir. "Nizamnamə" qəbul olunduqdan sonra İctimai Birliyin sədr və üzvlərinin seçilməsi məsələsi səsə qoyulmuşdur. Açığ səsvermə yolu ilə Cavad Süleymanov "Qazax Könüllüləri" İctimai Birliyi idarə heyətinin sədri, Xəyyam Salehov, Arif Mustafayev və Aiyşə Yusifova isə idarə heyətinin üzvləri seçilmişdir.

RAYONUMUZDA TİKİNTİ-QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR

TARİX DİYARŞÜNASLIQ MUZEYİ TİKİLİR

Respublikamızda bütün sahələr uğurla inkişaf edir. Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Görülən işlərin nəticəsidir ki, son illərdə şəhərimiz yeni görkəm almış, küçə və meydanlar, səkilər daha da gözəlləşmişdir. Bu da rayon sakinlərinin daha yaxşı və firavan yaşaması üçün şərait yaratmışdır.

Rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işləri yenidən daha böyük vüset almışdır. Hal-hazırda şəhərimizin simasının yaxşı mənada dəyişməsinə xidmət göstərəcək binaların inşasına başlanılmışdır.

Tikilməkdə olan belə binalardan biri də rayon Tarix Diyarşünaslıq Muzeyinin binasıdır. Əvvəllər Tarix Diyarşünaslıq Muzeyi şəhərin mərkəzində olmasına baxmayaraq köhnə və yarusuz binada yerləşirdi. Bu da zəngin və böyük tarixi keçmişə malik olan Qazax rayonunun tarixini özündə əks etdirməyə imkan vermirdi. Bir sözlə, Tarix Diyarşünaslıq Muzeyi şəraitlilik ucubından müasir tələblərə cavab vermirdi.

Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov yaranmış vəziyyəti nəzərə alaraq rayon Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisinə göstəriş vermişdir. Bu tapşırıq əsasında muzeyin köhnə binası sökülmüş və onun yerində yeni binanın inşasına başlanılmışdır. Əvvəlcə-



dən lazımı hazırlıq işləri aparıldığından binanın inşasına sürətlə start verilmişdir. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, qısa zaman kəsiyində binanın özül yeri qazılmış və birinci qat beton tökülmüşdür.

Bu günlərdə burada işlər daha da canlanmışdır. Binanın qazılmış özülünə ikinci qat beton tökülməsinə başlanılmışdır. Əvvəlcədən hazırlanmış yüksək keyfiyyətli beton zavoddan maşınlarla daşınaraq tikinti meydançasına gətirilmişdir. Buradan isə xüsusi texnika ilə beton qarışığı binanın özülünə tökülmüşdür. İşlərin sürətlə və operativ aparılmasının nəticəsidir ki, ikinci qat beton gün ərzində tökülüb başa çatdırılmışdır. İnşaatçılar lazım gələndə növbəti inşaat işlərini sürətlə aparırlar. Belə ki, beton işləri başa çatdıqdan sonra hörgü işlərinə başlanılmışdır. Tikinti meydançasına kifayət qədər mişar daşları daşınır gətirilmişdir. İnşaatçılar hal-hazırda binanın divarlarını höürürlər. Görülən işlərdən belə qənaətə gəlmək olar ki, yeni bina yaxın müddətdə tikilərək istifadəyə veriləcəkdir.

Tarix Diyarşünaslıq Muzeyinin yeni binası 3 mərtəbədən ibarət olacaqdır. Müasir tələblərə cavab verəcək bu bina yüksək dizaynla işlənmişdir. Muzeydə geniş ekspozisiya zalı, tarixi əşyaların nümayiş etdiriləcəyi otaqlar, inzibati otaqlar və s. olacaqdır. Muzeyin yeni binası şəhərimizin gözəlliyinə daha bir gözəllik qatacaqdır.

Elçin İSMAYIL

Azərbaycan-Yaponiya dostluğunun ən bariz nümunəsi

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Vətəndaşların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Rayonumuzda bir çox sahələrə olduğu kimi səhiyyə sahəsinə də böyük diqqət və qayğı göstərilir.

Məhz bu diqqətin nəticəsidir ki, yeni-yeni səhiyyə ocaqları, tibb məntəqələri tikilərək istifadəyə verilir. Bu, artıq ənənə halını almışdır. Sevincdirici haldır ki, bu ənənə kəndlərdə də davam etdirilir. Belə ki, on mindən çox əhaliyə olan Daş Salahlı kəndində də yeni tibb məntəqəsi tikilərək istifadəyə verilmişdir.

Kənddə indiyə kimi olan tibb məntəqəsinin binası 1929-cu ildə tikilərək istifadəyə verilmişdir. Müəyyən dövrlərdə uzun müddət orta məktəb kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən isə yene məntəqə kimi fəaliyyətini davam etdirmişdir. Lakin son vaxtlar köhnə tibb məntəqəsi yarusuz hala düşmüşdü. Belə ki, kənd sakinlərinin sağlamlığının keşiyində dayanmaq, eyni zamanda tibb işçilərinin normal şəraitdə çalışmaları üçün əlverişsiz idi. Buna görə də yeni məntəqə binasına



böyük ehtiyac var idi. Odur ki, Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakimiyyətinin birgə razılığı əsasında cari ilin aprel ayında yeni həkim məntəqəsinin tikintisinə başlanılmışdır. Yaponiya səfirliyi tərəfindən tikilmiş bu bina Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Əsası ulu öndər, ümummilli lider Heydər Əliyev tərəfin-

dən qoyulmuş bu dostluq və əməkdaşlıq möhtərəm Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və möhkəmləndirilmişdir.

Bu gün Daş Salahlı kəndində sahəsi 216 km2 olmaqla 8 otaqdan ibarət olan həkim məntəqəsinin tikilməsi həmin dostluğun bəhrəsi kimi qiymətləndirilməlidir. Bir mərtəbədən ibarət olan binada tikinti işləri müasir standartlara uyğun aparılmış və bütün tələblərə cavab verir. Həkim məntəqəsi 10 mindən çox əhaliyə tibbi xidmət göstərir. Bundan başqa həkim məntəqəsi lazım olan bütün tibbi avadanlıqlar və inventarlarla tam təmin olunmuşdur. Məntəqədə olan həkim, qəbul otağı, peyvənd, doğuş otağı, doğuş palatası, stomatoloq, sanitariya qovşağı və mətbəx otaqları kənd sakinlərinin ixtiyarına verilib ki, həmin otaqlar tibbin bütün tələblərinə cavab verən avadanlıqlarla tam

təmin olunmuşdur.

Hal-hazırda məntəqəmədə 29 nəfər işçi çalışır. Onlardan 5 nəfəri həkim kimi kənd sakinlərinin sağlamlığının keşiyində dayanır. 6 nəfəri isə texniki işçi olaraq işləyir. Məntəqəmədə çalışan 18 nəfər tibb bacısı da kənd sakinlərinin xidmətinə dayanır, əllərindən gələni əsirgəmir.

Yeni tibb məntəqəsinin üstün cəhətlərindən biri də odur ki, bu gün tam müasir standartlara cavab verən istilik sistemi ilə təmin olunmuşdur. Binada mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb ki, bu da qış aylarında istiliklə bağlı heç bir problemin olmayacağını göstərir.

Biz həkimlər, tibb işçiləri üçün sevincdirici hallardan biri də odur ki, Yaponiyanın Azərbaycanı səhiyyə sahəsindəki əməkdaşlığına genişləndirilməsi böyük ehtiyac olduğunu bildirmişdir.

Yeni tibb məntəqəsinin istifadəyə verilməsi istər kənd sakinlərində, istərsə də işçilərdə böyük ruh yüksəkliyi oyatmışdır. Yaradılan hər bir şərait onların üreyincədir.

Latif SƏFTƏROV,
Daş Salahlı kənd həkim məntəqəsinin müdiri

OSMAN SARIVƏLLİ-110

OSMAN SARIVƏLLİ POEZİYASININ İŞİĞİNDƏ

Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə xalq şairi Osman Sarıvəllinin anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Ədəbiyyat Muzeyinin akt zalında keçirilən tədbirdə İcra Hakimiyyətinin məsul işçiləri, şairlər, gənc yazarlar, poeziya sevarlar, idarə, təşkilat rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

AYB Qazax zona filialının sədri, şair, əməkdar incəsənət xadimi Barat Vüsal tədbiri giriş sözü ilə açaraq qonaqların yubiley münasibətilə təbrik etmiş, bu günün poeziya sevarları üçün əsl bayram olduğunu bildirmişdir. Osman Sarıvəllini yaradıcılığının ədəbiyyatımızın ən parlaq səhifələrindən biri olmasından, onun şeirlərinin böyük mənə kəsb etməsindən söz açmışdır.

Şair Mustafa Rasımoğlu çıxış edərək Osman Sarıvəllini yaradıcılığında, onun Azərbaycan ədəbiyyatında xidmətlərindən danışaraq tədbir iştirakçılarında geniş məlumat vermişdir.

Sonra Azərbaycan Pedaqoji Universiteti Qazax filialının tələbələri Mahmud Məmmədov, Sevinc Tağıyeva, məktəbli Ülker Hadızadə şairin şeirlərindən parçalar söyləmişlər.

Azərbaycan Aşıqlar Birliyi Qazax zona filialının sədri, aşıq Camoy Qurbanov müxtəlif saz havaları üstündə şairin şeirlərini oxumuşdur. Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək Azərbaycan şairinin inkişafında özünəməxsus xidmətləri olan xalq şairi Osman Sarıvəllinin bütün ömrünü xalqına verən böyük sənətkar olduğunu bildirmişdir. Osman Sarıvəllini şeirlərindən hansı formada yazılmasından asılı olmadan öz orijinallığı ilə başqaqalardan seçildiyini qeyd etmişdir. Ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin poeziya adamlarına, şairlərə göstərdiyi diqqət və qayğıdan söz açmışdır.

Sonra Osman Sarıvəllini poeziyasının işığına toplaşan qonaqlar, yaxın dostlar, qohumlar çıxış etmiş, şairlə bağlı xatirələrindən, onun ədəbiyyatımızdakı xidmətindən danışmışlar.

Nüşabə HÜSEYNOVA

“Akademeon bağı” adlı layihə uğurla həyata keçirilmişdir

“Öyrədərək Öyrənirik” Gənclərin intellektual inkişafına Dəstək İctimai Birliyi 15 sentyabr-15 dekabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Akademeon bağı” adlı layihə icra etmişdir. Layihə çərçivəsində aşağıdakı tarixlərdə və mövzularda 8 tədbir həyata keçirilmişdir:

27 oktyabr tarixdə “Erkən gənclik dövrünün psixoloji xüsusiyyətləri. Erkən nığahın mahiyyəti” mövzusunda keçirilən tədbiri spiker - Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının baş müəllimi, rayonun baş psixoloq Kəmələ Cəfərova aparmışdır. Gəncləri maraqlandıran bütün suallara cavablandırılmış, təklif və tövsiyələr verilmişdir.

Layihənin növbəti ikinci tədbiri 30 oktyabrda təşkil olunmuşdur. “Kredit sistemi. Ümumi məlumat” adlı mövzuda təşkil edilmiş tədbirin spikeri-BOKT “Viator Mikro kredit Azərbaycan” MMC-nin Qazax filialının baş kredit mütəxəssisi Faiil Abdalov olmuşdur. Səsənən bütün suallar ətrafı şəkildə cavablandırılmışdır.

6 noyabrda olan tədbir isə “Qazax rayonunun müxtəlif tarixi. “Qazax” toponimi haqqında” mövzusunda olmuşdur. Tədbirin spikeri - Qazax şəhər 1 sayılı orta məktəbin tarix müəllimi, “Əməkdar müəllim” Mustafa Mirzəyev iştirakçıları maraqlandıran sualları ehatəli şəkildə cavablandırmış, Qazaxın tarixi haqqında geniş məlumat vermişdir.

Növbəti tədbir 13 noyabrda “Siyasi ideologiyalar: “Sağ” və “Sol” qavramları” mövzusunda keçirilmişdir. Tədbirin spikeri isə Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının müəllimi Samir İsayev olmuşdur.

“İnsan alveri. Formaları və mübarizə yolları” adlı mövzuda keçirilən tədbir 20 noyabr tarixində təşkil olunmuşdur. Tədbirin spikeri - Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşı, sosioloq Gülnar Nəzərova mövzu ilə bağlı çıxış edərək geniş və ehatəli şəkildə məlumat vermişdir.

27 noyabr tarixdə “Vətəndaşların müraciət hüququ. Müraciətin formaları” mövzusunda keçirilən tədbirin spikeri - hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şahin Hacıyev olmuşdur. Maraqlı diskussiya əsasında təşkil edilmiş tədbirdə iştirakçılar öz hüquq və müraciət formaları haqqında ətraflı şəkildə məlumatlandırılmışdır.

4 dekabr tarixdə “QHT nədir?”, “Vətəndaş cəmiyyəti nədir?” mövzusunda keçirilən tədbirin spikeri-Qazax Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov olmuşdur. Bu tədbirdə də iştirakçılar maraqlandıran suallara cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Nəhayət, layihənin sonuncu tədbiri 11 dekabrda keçirilmişdir. “Zərərlili dini təriqətlər, cərəyanlar və gənclər arasında maarifləndirmənin rolu” mövzusunda keçirilən tədbirdə mövzu ilə bağlı geniş və ehatəli izahlar verilmiş, dinin insan həyatındaki rolundan danışılmışdır. Tədbirin spikeri - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Eldəniz Vəliyev olmuşdur.

Keçirilən bütün tədbirlərdə Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, KİV nümayəndələri, məktəblilər iştirak etmişdir.

“GÖYƏZƏN”



Bir qrup mədəniyyət işçisinə döş nişanları təqdim olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə qiymət verərək ölkəmizin mədəniyyətinin dünyada tanınması və təbliği istiqamətində xüsusi xidmətləri sayəsində Azərbaycan mədəniyyəti üçün inkişaf marşələsindədir və ölkəmiz dünya səviyyəsində daha çox tanınır.

Bu gün Azərbaycan mədəniyyətinin çoxşaxəli inkişafında səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev mədəniyyətin və incəsənətin inkişafında xüsusi xid-

mətləri olan, səmərəli fəaliyyət göstərən şəxslərə dövlət qayğısı göstərir. Bunun parlaq nümunəsi olaraq Qazax rayonunda uzun illər mədəniyyət və kitabxana-informasiya sistemi sahəsində səmərəli fəaliyyət göstərdikləri görə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Nailə Əliyevanın, Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlının və rayonun Çaylı kənd Mədəniyyət evinin direktoru Məhəmmədali Məşədiyevin eməkləri yüksək qiymətləndirilmişdir. Hər üç mədəniyyət işçisi səmərəli fəaliyyətlərinə və anadan olmalarının 60 illiyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 16 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azər-

baycan Respublikasının “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur. Bir neçə gün bundan əvvəl Bakı şəhərindəki Muzeylər Mərkəzində bu münasibətlə təntənəli toplantı keçirilmiş və həmin mükafatlar Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tərəfindən sahiblərinə təqdim olunmuşdur.

Təltif olunanlardan 3 nəfərinin Qazax rayonunda olması, əlbəttə, bizi də çox sevindirir. “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunan mədəniyyət işçilərinin biz də ürək-döşlə təbrik edirik, onlara uzun ömür, möhkəm cansağlığı və bundan sonra da fəaliyyətlərində uğurlar arzulayırıq.

Xuraman ƏZİMOVA

İntellektual oyun keçirilmişdir

Rayonumuzda “Öyrədərək Öyrənirik” Gənclərin intellektual inkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Nə?”, “Harada?” və “Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayon orta ümumtəhsil məktəblərinin komandalı ilə yanaşı, AMİ Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin komandalı və müstəqil komandalı (ümumilikdə 15 komanda) iştirak etmişdir.

Suallar səstəndirildikdən sonra xal hesabı ilə I yeri AMİ Qazax filialının komandası tutmuşdur. Çaylı kənd 2 sayılı orta məktəbin komandası ilə müstəqil komandanın xalları eyni olduğundan əlavə sual verilmiş və beləliklə, müstəqil komanda II, Çaylı kənd 2 sayılı orta məktəbin komandası isə III yerə çıxmışdır.

Qalib komanda kubokla, diplomla, II və III yeri tutan komandalar isə müvafiq diplomlarla təltif olunmuşlar.

Bəli, şəhər bizim evimizdir. Hər gün küçələrindən keçdiyimiz, evlərində yaşadığımız, park və meydanlarında gəzib istirahət etdiyimiz evimiz. Doğulub boya-başa çatdığımız, bu torpağa gələn qonaqlara fəxrli göstərdiyimiz, keçmiş və tarixi haqqında ağız dolusu danışdığımız, hər qarışını belə doğma, əziz bildiyimiz evimizdir Qazax. Adına yüzlerle şeir yazılmış, şəninə bir-birindən dəyərli və qiymətli sözlər deyilmişdir. Onu sevmək, əzizləmək, qayğısına qalmamaq mümkündürmü? Bu sözləri oxuyan hər bir oxucu yaqın ki, birmənalı şəkildə belə cavab verəcəkdir: Xeyr. Lakin gəlin görək biz bu gün Qazaxı bir qazaxlı kimi seve, onun qayğısına qala bilirikmi?.

Şəhərdə apardığımız bir neçə günlük müşahidələr göstərdi ki, biz qazaxlılar Qazaxa qazaxlı kimi dəyər, qiymət və rəhbərlik. Əgər biz doğulub boya-başa çatdığımız, qonqunada yaşadığımız bu torpağı sevir, qiymətləndirə bilsəydik, öz doğma şəhərimizə bu qədər laqeyd ola bilməzdik. Qazaxa laqeyd münasibət nədən yaranıb? Bu sualın araşdırılması mövcud olan bütün çatışmazlıqları üzə çıxarır. Səbəblər çoxdur. Bunların başında isə mərzə dəyərliliyi iticimai qınaq durur. Bəli, bu gün bizim demək olar ki, hər şeyimiz var. Yalnız bir iticimai qınaqdan başqa.

Qəribə paradoks yaranıb. Biz küçə ilə gedirik, kimsə balkondan yere zibil tullayır və yaxud hər hansı bir şəhər sakininin günortu çağı küçənin düz ortasına zibil atır. Biz bunu görürük. Və bunu görə-görə də üzümüzdü turşudub, burnumuzutu tutub, həmin o zibilin yanından və ya üstündən ötüb keçirik.

YAZMIŞDIQ, YENƏ DƏ YAZIRIQ

ŞƏHƏR BİZİM EVİMİZDİR

ONU TƏMİZ VƏ SƏLİQƏLİ SAXLAMAQ ƏVƏZİNƏ, ƏKSİNƏ ONU ZƏRƏR VURURUQ

Lakin tək səbir kimi qarşımıza çıxan həmin adama, küçəni zibiləyən həmin sakinə görə-görə heç nə demirik. "Mənə nə" deyərək yolumuza davam edirik. Sonra isə küçədə, çayxanada, hər hansı bir idarədə oturmaq şəhərin zibilənməsindən danışıq. Və həmin sözləri danışan zaman, küçəyə zibil tökən adamın qarşısını nə üçün almırısan? - sualını özümüz-özümüze vermirik. Yoxsa biz zibil küçəyə atan, şəhərdə üfunətli iy yaranan həmin o, qazaxlının qayıdıb bizim iradımıza "Sən kimsən, yaxşı edirəm" deməsindən qorxur və yaxud ən yüngül halda çəkinirik. Əgər qorxur və yaxud çəkiniriksə, onda vay bizim halımıza.

Bəziləriniz düşüncəksiniz ki, bəli, bütün bunları uşaq da ata bilər. Onda da belə bir sual yaranır. Bəs böyüklər hara baxır? Uşaq atır, böyüyə nə olub qoymasın. Maraqlısı da odur ki, bir halda ki, indi böyüklər özü zibilə yere atır, onda uşaqdan nə gözləyəsən. Və yaxud da uşağa verilən tərbiyədən...

Şəhərimizin, küçələrimizin zibilənməməsi üçün sakinlər arasında münəzəm olaraq maarifləndirmə işləri aparılır. Belə ki, aidiyyəti təşkilatlar tərəfindən təşkil olunmuş qrupların vasitəsilə şəhər sakinlərinin evlərində və iş yer-

lərində təbliğat və maarifləndirmə işləri gücləndirilmişdir.

Son vaxtlar şəhərdə səliqə-sahman yaradılması, zibillərin vaxtli-vaxtında götürülməsi, küçələrin süpürülməsi, park və meydanlarda səliqə-sahman yaradılması istiqamətində mühüm işlər görülmüş və bu proses davam etdirilməkdədir. Ən başlıcası isə odur ki, şəhərin əvvəlcədən müəyyənləşdirilmiş ayrı-ayrı yerlərinə təzə və müasir üslubda olan zibil yeşikləri qoyulmuşdur. Bu zibil yeşikləri qoyulandan sonra belə fikir yarandı ki, daha zibillər həmin yeşiklərə tökülecək, küçə və səkilərə zibil atılmayacaqdır. Bu, əslində belə də olmalıdır.

Bu gün şəhər sakinlərinin haqlı narazılığına səbəb olan problemlərdən biri də payız-qış mövsümü ilə əlaqədar olaraq saralmış yarpaqların tökülməsi nəticəsində şəhərimizdə zibilliklərin artmasıdır. Belə ki, hər kas evinin qarşısında yerə tökülən yarpaqları toplayaraq küçənin tən ortasında yandırır. Bu da istər piyada, istərsə də naqliyyat vasitəsi üçün sakinlərə çətinlik yaradır. Yarpaqların yaratdığı bu zibillər təmiz axırı kimi yandırılma dərəcəsi yəni. Məsələ burasındadır ki, yarımqıç sönmür və külək nəticəsində təmiz yer-

lərə yayılır. Həmçinin bu gün evində səliqə-sahman yaradan, təmir etdirən rayon sakinin evində və həyətinə olan zir-zibilli yığıb, bir başa küçəyə atır. Özü də bunu elə edir ki, guya bu belə də olmalıdır. Yeni mənim evim təmiz olsun, küçə cəhənnəmə qədər təmiz olmaya da bilər. Və bu son nəticədə şəhərimizin küçələrinin, səkilərinin zibillənməsinə, natəmizliyin yaranmasına gətirib çıxarır və şəhərin gözəlliyinə xələl gətirir. Qəribə məntiqlər. Mənim evim təmiz olsun, mənim paltarım təmiz olsun, mənim maşınım təmiz olsun. Yerdə qalanlar təmiz olmaya da bilər.

Bu düşüncə ilə, bu amalla görəsən biz hara gedirik? Axı, nə üçün özümüzlə, evimizlə, maşınımızla yanaşı şəhəri düşünürük? Axı, biz bu şəhərdə yaşayırıq, bu torpaqda nəfəs alırıq. Onun təmizliyi, səliqə-sahmanlı olması bizim qürur yerimiz, təmiz havamız, asudə olmağımız deməkdir. Biz bilib-bilə, düşüncəli halda özümüz-özümüzdü nə üçün bu gözəlliklərdən, bu təmizlikdən məhrum edirik?

Bu gün hər kəsə məlumdur ki, rayonumuzda da tikinti-quruculuq işləri aparılır. Yeni-yeni parklar salınır, yaşıllıqlar yaradılır. Şəhər sakinlərinin

rahat şəkildə istirahət etmələri üçün hər cür şərait var. Lakin bu gün bu şərait, yaradılan gözəllikləri dəyərləndirməyən sakinlər də tapılır. Nə yazıq ki, bütün bunlara lazımı qiymət verməyi bacarmayan insanlar da az deyil. Rayonumuzda şəhər sakinlərinin istirahət etdiyi ən böyük parklardan biri ulu öndər Heydər Əliyevin adını daşıyan parkdır. İlin müxtəlif fəsilələrində istər yaşlı, istərsə də gənc nəsillər istirahət etməkdə üçün bura üz tutur. Bu yaxınlarda parkda ağıla sığmayan bir hadisə baş vermişdir ki, bunu sözlə ifadə etmək çətindir. Kimlər tərəfindənsə parka bəzək verən, gölün ətrafı boyunca düzülən səki fiqurları dağıdılmışdır. Məlum məsələdir ki, bu fiqurlar özbaşına yıxıla və ya uçma bilər. Bu hadisə rayon sakinləri tərəfindən bilərəkdən baş vermişdir. Bu azmış kimi vətəndaşların istirahət etmələri üçün qoyulan oturmaq da çaya atılmışdır. Həmiyə məlumdur ki, bu oturmaq ağır çəkildir və onu bir nəfər yerindən tərpətdirə bilməz. Bu bir nəfərin deyil, bir neçə nəfərin işidir. Onu da qeyd edək ki, bu, ne orta nəsillin, ne də yaşlı nəsillin işi deyil. Bunu ancaq gənc və yeniyetmələr edə bilər. Həmin gənc nəsillər ki, bəlkə də bu gün orta və ali məktəb-

lərdə təhsil alır. Və onlara ətraf mühitin qorunması barədə dərslər keçirilir, mühazirələr oxunur (əgər oxunursa?).

Bütün bunlar azmış kimi diqqət çəkən mənzərələrdən biri də odur ki, parka gələn vətəndaşlar oturmaqda yanında qoyulmuş zibil qablarına baxmayaraq tum qabığını, tullantı kağızlarını, eləcə də digər zibilləri yere atır. Həm də insanların gediş-gəlişi üçün olan yolun tən ortasına. Baxmayaraq ki, hər bir oturmaqın düz yanında, hətta əl çatan yerdə bir zibil qabı qoyulmuşdur. Bunları görəndə insanın əli işdən soyuyur, qurub yaratdığına da həyflənir. Bir sual doğur: "Ay, gənc nəsillər bütün bunlar sizin üçün deyilmi? Sizin atananız, bacı və qardaşlarınız, gələcəkdə quracağınız ailə, övladlarınız üçünür".

Bu gün hər birimiz vətənpərvərlikdən danışıq. Hətta lazım gələrsə vətən yolunda canımızdan keçməyə hazır olduğumuzu da deyirik. Görəsən bu pafoslu sözlər boş-boşunamı deyilir? Yoxsa həqiqətdirmi? Düzüdü, qazaxlılar həqiqətən vətənpərvərdir və bunu istər keçmişdə, istərsə də indi dəfələrlə sübut etmişlər. Lakin şəhərimizin qorunması da bir vətənpərvərlik nümunəsidir. Əgər biz bu gün küçələrimizi təmiz saxlaya, şəhərimizin qayğısına qala, onun təəssübünü çəka biliriksə görəsən hansı vətənpərvərlikdən danışıqırıq? Yaxşı olar ki, hər bir qazaxlı böyük anlamda olan vətən sevgisindən bir pay da Qazax üçün də ayırsın. Yaşadığı şəhərin qayğısına qala, onun təmiz və abad olması üçün üzünə düşən adət vətəndaşlıq borcunu yerinə yetirə. Əgər biz bu vətəndaşlıq borcuna layəqətlə əməl edə bilsək, şəhərimiz gözəl, təmiz və abad olar. Yalnız o zaman bütün qazaxlılar fəxrli deyə bilərlər ki, şəhər bizim evimizdir.

Elçin İSMAYIL

2015-ci ilin yanvar-sentyabr ayları ərzində Qazax rayonunda Əmək Bazarı haqqında

"Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"larında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması əmək bazarının inkişafı üçün əsaslı zəmin yaratmışdır. Belə ki, 2003-cü ilin IV rübündən başlayaraq 2015-ci il oktyabrın 1-dək Qazax rayonunda 11359 yeni, o cümlədən 9161 daimi iş yerləri yaradılmışdır. Təkcə cari ilin 9 ayında rayonda 384-ü daimi olmaqla 634 yeni iş yerləri açılmışdır. Daimi iş yerlərinin 13 faizini hüquqi şəxslər, 87 faizi isə fərdi sahibkarlar tərəfindən yaradılmışdır. 2015-ci ilin yanvar-sentyabr ayında hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 6 faizi tikinti, 90 faizi ticarət; avtomobillər

	İqtisadi fəal əhali		
	2003	2014	2015-ci il oktyabrın 1-i vəziyyətinə
İqtisadi fəal əhəlinin sayı-cəmi, min nəfər	43650	47730	47750
İqtisadi fəal əhəlinin ümumi sayından məşğul olanlar-cəmi, min nəfər	42520	46980	47020
İşsizlər-cəmi, min nəfər	1130	750	730
Məşğulluq xidməti orqanlarında işsiz statusu olan şəxslər-cəmi, nəfər	650	449	335

İqtisadi fəaliyyət növləri üzrə muddla işləyən işçilərin sayı və orta aylıq nominal əməkhaqqı

	Muddla işləyən işçilərin sayı,			Orta aylıq nominal əməkhaqqı,		
	min nəfər	2003	2014	2003	2014	2015 (yanvar-oktyabr)
İqtisadiyyat üzrə-cəmi	8255	11353	11082	25.7	232.3	261.4
Kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq	182	461	409	10.0	160.2	173.7
Mədənçixarma sənayesi	72	198	156	14.8	408.9	483.1
Emal sənayesi	102	280	244	10.4	249.9	247.9
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı	346	244	214	29.1	424.0	474.6
Su təchizatı, tullantıların təmizlənməsi və emalı	59	144	139	25.6	186.6	190
Tikinti	73	120	125	26.6	220.1	213.6
Topdan və pərakəndə ticarət;	294	2658	2685	16.1	252.1	256.7
Avtomobillərin və motosikletlərin təmiri						
Nəqliyyat və anbar təsərrüfatı	195	339	334	46.7	498.1	513.3
Yaşayışın təşkili və iticimai iaşə	101	64	61	41.0	160.5	198.8
İnformasiya və rabitə	110	128	130	47.2	349.7	322.8
Maliyyə və sığorta fəaliyyəti	42	130	141	40.1	1240.3	1058.6
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar	32	20	20	14.5	120.4	133.2
Peşə, elmi və texniki fəaliyyət	51	42	42	42.1	255.1	262.8

	145	129	126	22.2	168.2	161.4
İnzibati və yardımçı xidmətlərin göstərilməsi						
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat	941	690	682	25.1	305	318.7
Təhsil	3595	3368	3297	34.2	239.1	244.5
Əhəliyyə səhiyyə və sosial xidmətlərin göstərilməsi	1841	1630	1570	11.9	177.6	185.3
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət	724	668	671	15.0	157.5	151.6
Digər sahələrdə xidmətlərin göstərilməsi	398	37	36	20.9	240	255.9

rin və motosikletlərin təmiri, 4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq təsərrüfatında açılmışdır.

2015-ci ilin 9 ayı ərzində daimi iş yerlərinin 8,8 faizi yeni yaradılmış, 4,1 faizi mövcud, 87,1 faizi isə fərdi sahibkarlar tərəfindən yaradılmışdır.

2015-ci ilin 9 ayı ərzində yeni açılmış daimi iş yerləri

Sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əhəlinin iqtisadi fəalliyətinin, o cümlədən məşğulluq səviyyəsinin artması, işsizlərin sayının azalması müşahidə olunmuşdur. Belə ki, 2015-ci ilin 9 ayı ərzində rayonda 47,8 min nəfər iqtisadi fəal əhali olmuşdur. İqtisadi fəal əhəlinin 47,1 min nəfəri iqtisadiyyatda məşğul olanlar, 740 nəfəri isə məşğulluq orqanlarında rəsmi qeydiyyatda olan işsizlərdir. 2015-ci ilin 9 ayı ərzində Qazax rayonu üzrə əhəlinin iqtisadi fəallığına dair aparılan seçmə müayinənin nəticələri göstərir ki, məşğul əhəlinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. İqtisadiyyatda məşğul olanların 22,1 faizi şəhər,

77,8 faizi isə kənd sakinləridir. Əmək fəaliyyəti ilə məşğul olan əhəlinin 6 faizini ali təhsilli, 4,4 faizini orta ixtisas təhsilli, 89,1 faizini tam orta təhsilli, 0,5 faizini ümumi orta təhsilli olan şəxslər təşkil etmişdir.

2015-ci il oktyabr ayının 1-i vəziyyətinə muddlu işçilərin sayı 11,2 min nəfər olmuşdur ki, bu da məşğul əhəlinin 23,8 faizini təşkil etmişdir. Muddlu işçilərin 30,5 faizi təhsil, 23,1 faizi ticarət; avtomobillərin və motosikletlərin təmiri, 3,7 faizi sənaye, 14,8 faizi əhəliyyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 19,7 faizi isə digər sahələrdə çalışmışdır. Ümumilikdə, muddla işləyənlərin 35,2 faizi məhsul istehsalı, 64,8 faizi isə xidmət sahələrində çalışmışdır. 2015-ci il yanvar-oktyabr ayları üzrə işçi qüvvəsinin hərəkatına dair məlumatların təhlili göstərir ki, hüquqi şəxslər tərəfindən bu dövr ərzində boş iş yerlərinə 426 nəfər qəbul edilmiş, işdən çıxanların sayı isə 479 nəfər olmuşdur. İşdən çıxan işçilərin xüsusi çəkisində öz arzusu ilə çıxanlar üstünlük təşkil etmişdir. (45,3 faiz)

2015-ci ilin yanvar-sentyabr aylarında məşğulluq xidməti orqanlarına müraciət edən 364 nəfərdən 123 nəfəri işlə təmin olunmuş-

dur. Eyni zamanda 335 nəfərə işsiz statusu verilməmiş, 36 nəfərə işsizliyə görə müavinət təyin edilmişdir. İşsizliyə görə aylıq müavinətin orta məbləği 210 manat təşkil etmişdir. Əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının libəil artması əhəlinin həyat səviyyəsinin yüksəldilməsinə təmin etmişdir. 2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrində muddla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2003-cü ilə nisbətən 10,1 dəfə artaraq 261,4 manata çatmışdır. Əməkhaqqı qeyri-neft sektorunda 261,4 manat, dövlət sektorunda 247,3 manat, özal sektorda isə 289,4 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçixarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Faiq PAŞAYEV,
Statistika İdarəsinin reisi

YENİ İL ŞƏNLİYİ ƏRƏFƏSİNDƏ YANGIN TƏHLÜKƏSİZLİYİ

Yeni il şənliklərində və insanların kütləvi toplaşdığı digər yerlərdə tədbirlər keçirilən zaman:

- Ən azı iki ehtiyat çıxış qapısı qoyulan, tikinti norma və qaydalarına tam cavab verən, 2 mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələri olan binalarda tədbir keçirilməsinə icazə verilir;
- Bəzəkli şam ağacı qurularkən yerə möhkəm bərkidilməli və elə qurulmalıdır ki, ağacın budaqları divara, tavana dəyməsin;
- Otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir;
- Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltadan, cərəyan 25 vattadan artıq olmamalıdır;
- Əgər elektrik təsərrüfatında nasazlıq yaranarsa (naqillərin qızması, lampaların yanib-sönməsi, qığılcım çıxması və s.) cərəyan dərhal ümumi dövriyyədən ayrılmalıdır.

QADAĞANDIR:

- Otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;
- Ateşfəşanlıq məqsədilə partlayıcılardan, güclü proyektorlardan, şamlardan, fişənglərdən və digər yangın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;
- Şam ağacının bəzədilməsi zamanı seloiddən hazırlanmış oyuncaqlardan, o cümlədən odadavamlı məhlul hopdurulmayan cuna pambıqdan istifadə olunması;
- Uşaqlara tezalıq materiallardan tikilən kostyumların geyindirilməsi;
- Tədbir zamanı qaynaq, rəngləmə və digər yangintörədici partlayış təhlükəli işlərin görülməsi;
- Oturaclaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolara qoyaraq cərgəarası keçidlərin bağlanması;
- Tamaşa vaxtı zəif işığın tam söndürülməsi;
- Nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;
- Yangın təhlükəsizliyinə cavabdeh olan növbəçilərin və yangın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.

Gəncə Regional Dövlət Yangın Nəzarəti İdarəsi

"Qəhrəmanlıq dolu keçmişimiz"

Mərkəzi Kitabxananın oxu zalında "Kitabi-Dədə Qorqud"un nəşrinin 200 illik yubileyinə həsr olunmuş "Qəhrəmanlıq dolu keçmişimiz" silsiləsindən "Dədə Qorqud" filmi nümayiş etdirilmişdir. Tədbirdə bir qrup məktəbli və kiçik yaşlı uşaqlar iştirak etmişdir. MKS-in direktoru Solmaz Babanlı tədbiri giriş sözü ilə açaraq "Azərbaycanfilm" in istehsalı olan bu film tarixi keçmişimizin parlaq səhifəsinə həsr olduğunu və "Kitabi-Dədə Qorqud"un şifahi və yazılı ədəbiyyatımızın babası adlandırıldığını vurğulamışdır. Uşaqların çox böyük maraqla izlədikləri filmə baxışdan sonra "Bütün türk dünyasının ölməz Kitabı" adlı sərgiyə baxış keçirilmişdir.

Münəvver SÜLEYMANLI,
MKS-nin direktor müavini

İTMİŞDİR

Mustafayev Mübariz Fəhəd oğlunun adına verilmiş AO N:0189268 nömrəli hərbi билет itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
ELÇİN İSMAYIL

TƏSİSÇİ:
QAZAX RAYON İCRA HAKİMİYYƏTİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

ÜNVAN:
QAZAX ŞƏHƏRİ,
H.Z.TAĞIYEV KÜÇƏSİ 20
TELEFON: 5-02-00, (baş redaktor)
5-12-27 (şöbələr)
MOB: (055) 621-03-53

KAPİTAL BANK
BANK HESAB
№ AZ69AİIB33010019443660233136
VÖEN: 4200134061 KOD: 200361
QEYDİYYAT №442
TİRAJ: 3000

Məqalələrdəki faktlara görə müəlliflər cavabdehdir.
Əlyazmalar geri qaytarılır.

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb səhifələnilib, "SQ" mətbəəsində çap edilib.
Fotolar: Salmanindir.